

Türkçülüyn böyük nəğməkarı Hüseyn Cavidə İstanbulda abidə qoyulub



□ ***Yaradıcılığının mövzu və ideyaları ilə türk dünyasını sonsuz sevgi ilə tərənnüm etmiş böyük Hüseyn Cavidə türkçülüyn mərkəzi sayılan İstanbulda abidə qoyulub. Böyükşəhər Bələdiyyəsinin Nilüfər Parkında ucaldılan büstün bugünlərdə təntənəli açılışı olub.***

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və İstanbul Böyükşəhər Bələdiyyəsi təmsilçilərinin, şəhərdə yaşayıb təhsil alan soydaşlarımızın və ölkəmizin dostlarının toplaşdığı mərasimdə türk dünyasının böyük nəğməkarı Hüseyn Cavidə İstanbulda abidə qoyulması Azərbaycan–Türkiyə dostluğu və qardaşlığının, eləcə də ümumtürk birliyinin möhkəmləndirilməsinə layiqli töhfə kimi dəyərləndirilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev büstün qoyulması təşəbbüsünü dəstəklədiyinə, şəhərin ən gür ərazilərindən birində yer ayırdığına görə Böyükşəhər Bələdiyyəsinə, bu layihəni qısa vaxtda gerçəkləşdirdiyinə görə SOCAR–Türkiyə şirkətinə və Hüseyn Cavidin monumental obrazını yaratdığına görə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayevə təşəkkürünü bildirib.

Mərasimdə böyük Hüseyn Cavidin vaxtilə uğrunda qurban getdiyi türk birliyi ideyasının zamanəmizdə həqiqətə çevrilməsində ölməz şair-mütəfəkkirin irsinin bədii rolu və gücü vurğulanıb. Qeyd edilib ki, bu abidə ilə hər təmas yeni nəsillərdə türk dünyasının birlik və həmrəylik duyğularını daha da yüksəldəcək.

Xatırladaq ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə bundan əvvəl şəhərdəki "Fəriköy" məzarlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin xatirəsinə lövhə və rəssam soydaşımız İbrahim Safiyə abidə qoyulub.

R.TAHİR, "Xalq qəzeti"